



Azərbaycan Respublikası
Qobustan rayonu İcra hakimiyyətinin başçısının
SƏRƏNCAMI

№066

10 iyun 2020-ci il

Taxıl biçininin tam və itkisiz başa çatdırılması ilə bağlı
Qərargahın yaradılması haqqında

“Yerli İcra hakimiyyətləri haqqında Əsasnamənin” 4.3-cü bəndinə uyğun olaraq rayonda taxıl biçininin tam və itkisiz başa çatdırılması məqsəd ilə

Qərara alıram:

1.Aşağıdakı tərkibdə Qərargah yaradılsın:

Məharət Əkbərov - Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri-Komissiyanın sədri

Üzvləri:

- Elman Mikayılov - Qobustan rayonu İcra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
- Həsənağa Hüseynov - Qobustan rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru
- Şəhriyar Qayıbov - Qobustan rayonu Statistika idarəsinin rəisi
- İ.Q.Bəhrəmov - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini
- Atabəy Cahangirov- Qobustan Bölgə Təcrübə Stansiyasının rəisi
- Məlikağa Əhədov - Qobustan rayonu İcra hakimiyyəti başçısının Qobustan şəhər İƏD üzrə nümayəndəsi
- Adil Bayramov - Qobustan rayonu İcra hakimiyyəti başçısının Xilmilli kənd İƏD üzrə nümayəndəsi
- Fədai Balaqardaşov- Qobustan rayonu İcra hakimiyyəti başçısının Sündü kənd İƏD üzrə nümayəndəsi

- Tarverdi Astanov - Qobustan rayonu İcra hakimiyyəti başçısının Yekəxana kənd İƏD üzrə nümayəndəsi
- Teymur Ağayev - Qobustan rayonu İcra hakimiyyəti başçısının Poladlı kənd İƏD üzrə nümayəndəsi əvəzi
- Elnur İsrəfilli - Qobustan rayonu İcra hakimiyyəti başçısının Dərəkənd kənd İƏD üzrə nümayəndəsi
- Baxşalı Baxışalıyev - Qobustan rayonu İcra hakimiyyəti başçısının Təklə Mirzəbaba kənd İƏD üzrə nümayəndəsi əvəzi
- Vidadi Müseyibov - Qobustan rayonu İcra hakimiyyəti başçısının Nabur kənd İƏD üzrə nümayəndəsi
- Rahib Mehdiyev - Qobustan rayonu İcra hakimiyyəti başçısının Cəyirli kənd İƏD üzrə nümayəndəsi
- Qalib Əhmədov- Qobustan rayonu İcra hakimiyyəti başçısının Şıxzahırlı kənd İƏD üzrə nümayəndəsi
- Samir Əmirov - Qobustan rayonu İcra hakimiyyəti başçısının Cəmcəmli kənd İƏD üzrə nümayəndəsi əvəzi
- Məzahir Mahmudov- Qobustan rayonu İcra hakimiyyəti başçısının Ərəbqədim kənd İƏD üzrə nümayəndəsi
- Hamlet Ağayev- Qobustan rayonu İcra hakimiyyəti başçısının Bədəlli kənd İƏD üzrə nümayəndəsi
- Sadətdin Qaragedəyev- Qobustan rayonu İcra hakimiyyəti başçısının Qurbançı kənd İƏD üzrə nümayəndəsi
- Hüseynağa Hüseynov- Qobustan rayonu İcra hakimiyyəti başçısının Təklə kənd İƏD üzrə nümayəndəsi
- Solmaz Mehraliyeva- Qobustan rayonu İcra hakimiyyəti başçısının Ərəbşalbaş kənd İƏD üzrə nümayəndəsi

2. Komissiyaya tapşırılsın ki, biçinin tam və keyfiyyətli başa çatdırılması, növbəti şumun vaxtında çıxarılması, küləşin bağlanaraq sahədən götürülməsi məqsədilə əkinçiliklə məşğul olan fermerlərin kombaynlar, ot bağlayan texnika və şum traktorları ilə tam şəkildə təmin olunması üçün zəruri tədbirlər görsünlər.

3. Sərəncamın icrasına nəzarəti özümdə saxlayıram.

**Qobustan rayonu İcra
hakimiyyətinin başçısı:**

A.M.Məmmədov